

## İCTİMAİ RADİODA HAMLET İSAXANLI İLƏ MÜSAHİBƏ

Martın 3-də İctimai Radio Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı ilə müsahibə keçirmişdir. H. İsxanlı poeziya, musiqi və elmlə bağlı mülahizələrini bildirmişdir.

## BİLGİ UNİVERSİTETİNİN NÜMAYƏNDƏLƏRİ “XƏZƏR” DƏ

Martın 5-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı İstanbul Bilgi Universitetinin İcra şurasının üzvu Ural Aküzümü, Baş katib Çağrı Bağcıoğlunu və Laureate Beynəlxalq Universitetlər (Laureate International Universities) şəbəkəsinin Ara-

lıq dənizi bölgəsi üzrə maliyyə direktoru Miguel Palenciani qəbul etdi. Görüşdə qarşılıqlı əlaqə perspektivləri müzakirə olundu. Sonra qonaqlar universitetin kitabxanası, laboratoriyaları, sinif otaqları və Mədəniyyət mərkəzi ilə tanış oldular.

## MİCROSOFT İNNOVASIYA GÜNÜ

Martın 6-da Xəzər Universiteti Kompüter elmləri departamentinin müdiri Leyla Muradxanlı və İnternet institutunun direktoru Rəşad Əliyev Microsoft Azərbaycan şirkətinin təşkil etdiyi “Microsoft İnnovasiya günü” tədbirində iştirak etmişlər. Tədbir-

də Microsoft şirkətinin Windows 8, Yeni Microsoft Office, System Center 2012 və Windows Server 2012 yeni məhsulları təqdim edilmişdir. Tədbir “Four Seasons” mehmanxanasında keçirilmişdir.

## “SİYASİ VƏ SOSIAL PROTOKOL QAYDALARI” MÖVZUSUNDA TƏLİM



Martın 7-də Xəzər Universitetinin Jurnalistika departamentinin təşkil etdiyi və protokol növlərini, siyasi və sosial protokol qaydalarını, hər növ protokol qaydalarının əhəmiyyətini və incəliklərini öyrənmək istəyən tələbələrin bilik və bacarıqlarının artırılması məqsədini daşıyan “Siyasi və sosial protokol qaydaları” mövzusunda təlim keçirildi.

Xəzər Universitetində keçirilən təlimi universitetin Jurnalistika departamentinin proqram koordinatoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Vəfalı Ənsərov açaraq, protokol qaydalarının ölkələr və mədəniyyətlərarası münasibətdə önəmindən və xaricdə olduğu kimi ölkəmizdəki təhsil ocaqlarında da protokol mövzusunda dərslərin təşkil edilməsinin

zəruriliyindən qısaca söhbət açdı. Media Sənət Akademiyasının təsisçisi Mahirə Sadıqova keçdiyi təlimdə protokol anlayışının yaranma tarixindən, protokol sahəsinin bugünə qədərki inkişaf prosesindən danışaraq, siyasi protokol qaydalarından, sosial protokolun növlərindən, həmçinin ziyafət protokollarından əyani misallar göstərərək, ölkələrarası protokol qaydalarını müqayisə etdi.

Protokolun öyrənilməsi və tətbiqi metodları ilə yanaşı, protokol qaydaları baxımından Türkiyə, Azərbaycan və bəzi Avropa ölkələri qarşılaşdırıldı və protokol qaydalarının bilinmədiyi və doğru tətbiq edilmədiyi təqdirdə qarşıya çıxan problemlər də təlimdə müzakirə olundu.

# UNİVERSİTET XƏBƏRLƏRİ

## PROFESSOR HAMLET İSAXANLIYA HƏSR OLUNMUŞ MULTİMƏDİA KOLLEKSİYASI

Xəzər Universitetinin Kitabxana İnformasiya mərkəzi BiblioBoard ilə birlikdə professor Hamlet İsxanlıya həsr olunmuş kitab, mahnı, video, mətn və şəkillərin unikal elektron kolleksiyasını yaratmışdır. Bu kolleksiya Hamlet İsxanlının həyat və fəaliyyətini əks etdirir. Kolleksiyaya onun Azərbaycan, rus və ingilis dillərində çap olunmuş

kitab və məqalələri, həyatının maraqlı məqamlarını əks etdirən fotolar, Xəzər Universitetinin təsis və inkişaf tarixinə aid materiallar, videokliplər, şeirlərinə yazılmış mahnılar və s. daxildir. Bu kolleksiyaya BiblioBoardun veb sahifəsində baxa bilərsiniz:

[www.BiblioBoard.com/curation/anthologies](http://www.BiblioBoard.com/curation/anthologies).



## XARİCİ TƏLƏBƏMİZİN MƏDƏNİYYƏT KANALINDA ÇIXIŞI

Martın 8-də Xəzər Universitetinin doktorantura tələbəsi Marta Lauri və universitetin musiqi müəllimi Məhsəti Cabbarova bir yerdə Mədəniyyət kanalının "Musiqi xəzinəsi" verilişində saz çalıb, "Şahsevəni"

mahnısını oxudular. Sonra verilişin aparıcısı M. Laurinin musiqi fəaliyyəti haqqında ondan qısa müsahibə aldı.

## İCTİMAİ TV-NİN "BAYRAMLAR, TƏHSİL VƏ HƏDİYYƏ" VERİLİŞİNDƏ

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı martın 9-da İctimai TV-də "Bayramlar, təhsil və hədiyyə" mövzusunda verilişdə iştirak edərək, mövzu ətrafında danışdı və suallara cavab verdi.

## SƏMT NÜMAYƏNDƏLƏRİ "XƏZƏR" DƏ

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı martın 12-də İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya nazirliyi nəzdində fəaliyyət göstərən SƏMT (Humanitar sahələrdə universitet dərslərlərinin hazırlanması təşkilatı) təşkilatının beynəlxalq əlaqələr üzrə direktor müavini Dr. Əbulqasimi

Məhəmməd Cavadı və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi. Görüşdə farscadan Azərbaycana türkcəsinə və Azərbaycandan farscaya tərcümə edilən kitablar və onların nəşri məsələsi üzrə əməkdaşlıq proqramının gedişi və gələcək perspektivlər müzakirə olundu.



## İCTİMAİ TV-DƏ HAMLET İSAXANLININ "ELM ÜÇBUCAĞI" ADLI PROQRAMININ İLK VERİLİŞİ

Martın 12-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlının "Elm üçbucağı" adlı proqramının ilk verilişi oldu. "Əl-xarəzmi və Bağdad Hikmət Evi" mövzusu üzrə mühazirə dinlənildi.

## AVRASIYA AKADEMİYASI TƏSİS OLUNDU

Martın 12-də Ədliyyə nazirliyində yenidən rəsmi qeydiyyatla alınmış Avrasiya Akademiyasının (Bakı, Azərbaycan Respublikası) şəhadətnaməsi və Dövlət reyestrindən çıxarış bu akademiyanın təsisçilərindən biri olan Xəzər Universitetinin təsisçisi, Direktorlar

və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlıya təqdim olundu. Digər təsisçilər Halil İnalçık, Lütfi Zadə, Mahmut Gazi Yaşargil və Arif Məlikovdur.

## ERNST & YOUNG BİZNES GÖRÜŞÜ

Martın 12-də Xəzər Universitetinin Karyera mərkəzi İqtisadiyyat və menecment fakültəsinin tələbələri üçün Ernst & Young biznes görüşü təşkil etmişdir. Görüşdə Ernst & Young şirkətinin İnsan qaynaqları departamentinin müdiri Samirə Şabanova müvafiq cari vakansiyalar, təcrübə proqramlarına

qəbul tarixi və proseduru haqqında məlumat vermişdir. Tələbələr tədbirdə maraqla iştirak etmiş, onların müxtəlif sualları cavablandırılmışdır. Görüşdə, həmçinin, Ernst & Young şirkəti ilə əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur.

## “ARŞIN MAL ALAN”A HƏSR OLUNMUŞ SƏRGİ



Martın 12-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan mədəniyyəti tarixinin ən parlaq hadisələrindən birinə - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi açılmışdır. UNESCO Baş konf-

ransının qərarı ilə dünya musiqi sənətinin ən populyar əsərlərindən sayılan, müsəlman Şərqinin isə ilk operettası olan "Arşın mal alan"ın 100 illik yubileyi 2013-cü ildə dünya miqyasında qeyd edilir. Məqsədi dünya mədəniyyəti tarixində “Arşın mal alan” operettasının yerini, həmçinin onun yarandığı dövrü əks etdirmək olan sərgidə muzey fondlarından 230-dan artıq eksponat nümayiş olunub.

Sərginin açılış mərasimində AR Milli Məclisinin deputatı Aydın Mirzəzadə, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova, Bakıdakı muzey və teatrların əməkdaşları, Elmlər Akademiya-



sının alimləri, Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova, Musiqi və incəsənət departamentinin müdiri Zülfiyə Sadıqova ilə universitetin tələbələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Mərasimdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək “Arşın mal alan” operettasının Azərbaycan mədəniyyətində tutduğu yer barədə məlumat vermiş, sərginin təşkil olunma prinsiplərini açıqlamışdır.

Tədbirdə Xəzər Universitetinin xor kollektivi, qızlardan ibarət rəqs ansamblı, həmçinin solistlər Günəl Səbzəliyeva, Elvin Əliyev və Selcan Musabəyli Zülfiyə Sadıqovanın rəhbərliyi ilə Azərbaycan və ingilis dillərində operettadan musiqili parçaları ifa etdilər.



## ƏMƏKDAŞIMIZIN ŞƏRHİ “HARVARD POLİTİAL REVIEW” JURNALININ MƏQALƏSİNDƏ

Fevral ayında “Harvard Political Review” jurnalının müxbiri Tom Lemberg “Moskva və Pekin: həyəcanlı tərəfdaşlıq” adlı məqalə yazıb. O, Xəzər Universiteti Siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin direktoru Dr. Riçard Russo ilə əlaqə saxlayaraq, Rusiya və Çin arasında dəyişən münasibətlər barədə fikrini soruşub. Dr. Russonun şərhini bu məqalədə oxuya bilərsiniz:

<http://harvardpolitics.com/world/moscow-and-beijing-the-uneasy-partnership>.

## MALİYYƏ NAZİRLİYİ VƏ TƏHSİL NAZİRLİYİNİN BİRGƏ İCLASINDA

Martın 13-də Azərbaycan Diplomatik Akademiyasının iclas zalında Maliyyə nazirliyi və Təhsil nazirliyinin “Budcədən maliyyələşən təşkilatlar üçün maliyyə və mühasibatlıq hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin təqdimatına həsr olunmuş birgə iclası keçirildi. Bu layihədə iştirak etmiş iki ali məktəbdən biri Xəzər Universitetidir. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı layihənin əhəmiyyəti, xüsusiyyətləri və tətbiqi ilə bağlı məsələlər haqqında məruzə etdi.

## ELMİ-İNZİBATİ ŞURANIN İCLASI

Martın 15-də Xəzər Universiteti Elmi-İnzibati Şurasının növbəti iclası oldu. İclasdan əvvəl universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı universitet həyatı ilə bağlı bir sıra məsələləri şura üzvlərinin nəzərinə çatdırdı.

Sonra prorektor Məhəmməd Nuriyevin sədrliyi ilə Elmi-İnzibati Şuranın iclası başlandı və gündəlikdə olan məsələlər müzakirə olundu. Məzunlar haqqında fakültə dekanlarının, müxtəlif sahələrdə fəlsəfə doktoru elmi dərəcəsi üzrə doktoranturaya qəbulun nəticələri haqqında Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyevin məlumatları dinlənildi. Müzakirə olunan məsələlər haqqında müvafiq qərarlar qəbul edildi. Elmi-İnzibati Şuranın iclasında bir sıra cari məsələlər də müzakirə olundu.

## OQTAY ƏBDÜLKƏRİM OĞLU ƏFƏNDİYEV



2013-cü il fevral ayının 26-dan 27-nə keçən gecə Xəzər Universitetinin sabiq əməkdaşı, görkəmli tarixçi alim, Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əbdülkərim oğlu Əfəndiyev 87 yaşında vəfat etmişdir. O.Əfəndiyev 1926-cı ildə Bakı şəhərində anadan olmuş, 1950-ci ildə Moskva Şərqsünaslıq İnstitutunu bitirmiş, 1955-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə professor elmi adına layiq görülmüş, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Mərhum alimin elmi tədqiqatları əsas etibarilə Azərbaycan Səfəvilər dövlətinin tarixinə həsr edilmişdir.

Tarixçi alimin elmi-pedaqoji fəaliyyətinin mühüm bir hissəsi də Xəzər Universiteti ilə bağlıdır. Belə ki, O.Əfəndiyev 1994-2004-cü illərdə Xəzər Universitetində çalışmış, burada fəaliyyət göstərən Qafqaz və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru olmuş, həmçinin universitetimizin Tarix və Arxeologiya Departamentində fəaliyyət göstərmiş, tələbələrə Azərbaycan Səfəvilər dövlətinin tarixi ilə bağlı mühazirələr oxumuşdur.

Mərhum alim Xəzər Universitetinin elmi və ictimai həyatında yaxından iştirak etmiş, Xəzər Universitetinin elmi şurasının üzvü olmuş, 1997-ci ilin sentyabr ayının 24-26-da Xəzər Universiteti tərəfindən keçirilmiş “Şah İsmayıl və onun dövrü” adlı beynəlxalq konfransın təşkilində və gedişində fəallıq göstərmişdir. 1996-cı ildə Xəzər Universitetində O.Əfəndiyevin 70 illik yubileyi təntənəli mərasimlə qeyd olunmuş və bu münasibətlə alimin biblioqrafiyası nəşr edilmişdir.

O.Əfəndiyevin vəfatı Azərbaycan elm ictimaiyyətinə ağır itki üz vermişdir. Allah rəhmət eləsin!

*Xəzər Universitetinin kollektivi*